

**XIX əsrin ikinci yarısı, XX əsrin əvvəllərində
Bakı ədəbi-mədəni mühiti**

Sabina Əhmədova

Filologiya üzrə fəlsəfə doktoru

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İstututu, Azərbaycan.
E-mail: ehmedova3@mail.ru

Annotasiya. XIX əsrin birinci yarısında Azərbaycanda baş verən siyasi sarsıntılar, Azərbaycan əraziyinin inzibati cəhətdən bölünməsi, ikinci yarısında isə yuxarıda qeyd olunduğu kimi, bazar iqtisadiyyatının inkişafı iqtisadiyyat və mədəniyyət sahəsində özünü göstərdi. Azərbaycan ədəbiyyatında yeniliklər yarandı, tərəqqi hər cəhətdən öz qapılarını Azərbaycan mədəniyyəti və ədəbiyyatının üzünə açdı və XIX əsrin ikinci yarısında, XX əsrin əvvəllerində uzun illərin təzyiq və sarsıntıları birdən-birə kəskin dəyişmələr, milli həyatın ilkin çarpışmaları, azadlıq eşi, cəxnaşmalar, inqilablar, zamana uyğun mübarizələr Azərbaycan şeirində ciddi siyasi, ictimai, fəlsəfi şeir dili və üslubu dövrə müvafiq tam yeni keyfiyyət tələb edirdi.

Bu da, öz növbəsində, ədəbi mühitin yaranması üçün tarixi-mədəni amillər idi və məhz ədəbi mühitin yaranması Azərbaycanda mətbuatın da yaranmasına təkan verdi. 1875-ci ildə Həsən bəy Zərdabi tərəfindən yaradılan "Əkinçi" qəzeti öz əvvərsinə Axund Əhməd Hüseynzadə, Seyid Əzim Şirvani, Təvaid, Nəcəf bəy Vəzirov, Əsgər ağa Gorani, Məhbus Dərbəndi, Həsən Əlqədəri, Məhəmməd Tağı Əlizadə, Möhsün Badukubeyi, Kapitan Sultanov, Həsən Qara və s. kimi tərəqqipərvər ziyalıları toplayaraq fəaliyyətə başladı. Lakin müsəlmanlara qarşı olan haqsızlıqlar səbəbindən iki ildən sonra qəzet öz fealiyyətini dayandırdı. XIX əsrin axılrından maarifpərvər insanlar əvvəlcə rus dilində, sonra isə, yəni 1906-ci ildən etibarən bir-birilə yarışa girirmiş kimi heyəratımız bir sıçrayışla "İttifaq", "Tərəqqi", "Səda", "Sədayi-haqq", "Təzə həyat", "Hümmət", "Kaspi", "Füyuzat", "Yeni Füyuzat", "An", "Babayi-Əmir", "Tuti", "Məzəli", "Kəlniyət", "Şəlalə", "Irşad", "İttifaq", "Zənbur", "İqbal", "Həyat", "Təkamül" və s. mətbü orqanları yaradılar.

Açar sözlər: Əli Bakuvi, Cənnəti, "Məcməüs-şüərə", ədəbi-mədəni mühit, risalə, fəlsəfi şeir

Mənimlə əsərinə həsr olunmuş filologiya və sənətşünaslıq məqaləsi

Baku literary and cultural environment in the second half of the 19th century, at the beginning of the 20th century

Sabina Ahmedova

Doctor of Philosophy in Philology

Institute of Manuscripts named after Muhammad Fuzuli of ANAS. Azerbaijan.
E-mail: ehmedova3@mail.ru

Abstract. The political upheavals happened in Azerbaijan in the first half of the 19th century, administrative separation of the territory of Azerbaijan and the development of a market economy in the second half of 19th century manifested themselves in the economic and cultural spheres, innovations appeared in the Azerbaijani literature, advancement opened its doors to Azerbaijani culture and literature in all aspects. The pressures and upheavals of many years, sudden changes, first conflicts of national life, love of fetterless freedom, commotions and revolutionary struggles,

political, social, philosophical language and style of poem in Azerbaijani poetry required brand new quality in the second half of the 19th century, at the beginning of the 20th century. These were historical and cultural factors for the creation of a literary environment and this stimulated to the emergence of the press in Azerbaijan. The "Akinchı" ("Əkinçi") newspaper founded by Hasan bəy Zerdabi in 1875 gathered progressive intellectuals such as Akhund Ahmed Hüseynzade, Seyid Azim Shirvani, Tevaid, Nəcəf bəy Vəzirov, Esgeragha Gorani, Mehbus Dərbəndi, Hasan Elgedəri, Məhəmməd Tağı Əlizadə, Mohsun Badukubeyi, Capitan Sultanov, Hasan Qara and others, around it and began its publication. But there were injustices against Muslims and for this reason, the newspaper's activity were suspended within two years of operation. From the end of the 19th century, enlightened people first established the press organs in Russian, and then, since 1906 they created the press organs such as "İttifag", "Tereggı", "Seda", "Sədayi-haqq", "Teze həyat", "Hummet", "Kaspi", "Fuyuzat", "Ari", "Babayi-Əmir", "Tuti", "Mezeli", "Kəlniyət", "Şelalə", "Irşad", "İttifag", "Zenbur", "İqbal", "Həyat", "Təkamül" and others.

Keywords: Ali Bakuvi, Jenneti, "Mejmeush-shuara", literary and cultural environment, risale, philosophical poem

Giriş / Introduction

XIX əsrin birinci yarısında Azərbaycanda baş verən siyasi sarsıntılar, Azərbaycan əraziyinin inzibati cəhətdən bölünməsi, ikinci yarısında isə yuxarıda qeyd olunduğu kimi, bazar iqtisadiyyatının inkişafı iqtisadiyyat və mədəniyyət sahəsində özünü göstərdi. Azərbaycan ədəbiyyatında yeniliklər yarandı, tərəqqi hər cəhətdən öz qapılarını Azərbaycan mədəniyyəti və ədəbiyyatının üzünə açdı. XIX əsrin ikinci yarısında, XX əsrin əvvəllerində uzun illərin təzyiqləri, birdən-birə kəskin dəyişmələr, milli həyatın ilkin çarpışmaları, buxovsuz azadlıq eşi, cəxnaşmalar, inqilablar, zamana uyğun mübarizələr Azərbaycan şeirində ciddi siyasi, ictimai, fəlsəfi şeir dili və üslubu dövrə müvafiq tam yeni keyfiyyət tələb edirdi.

Bu da, öz növbəsində, ədəbi mühitin yaranması üçün tarixi-mədəni amillər idi. Məhz ədəbi mühitin yaranması Azərbaycanda mətbuatın da yaranmasına təkan verdi və 1875-ci ildə Hə-

sən bəy Zərdabi tərəfindən yaradılan "Əkinçi" qəzeti öz əvvərsinə Axund Əhməd Hüseynzadə, Seyid Əzim Şirvani, Təvaid, Nəcəf bəy Vəzirov, Əsgər ağa Gorani, Məhbus Dərbəndi, Həsən Əlqədəri, Məhəmməd Tağı Əlizadə, Möhsün Badukubeyi, Kapitan Sultanov, Həsən Qara və s. kimi tərəqqipərvər ziyalıları toplayaraq fəaliyyətə başladı. Lakin müsəlmanlara qarşı olan haqsızlıqlar səbəbindən iki ildən sonra qəzet öz fealiyyətini dayandırdı. XIX əsrin axılrından maarifpərvər insanlar əvvəlcə rus dilində, sonra isə, yəni 1906-ci ildən etibarən bir-birilə yarısha girirmiş kimi heyəratımız bir sıçrayışla "İttifaq", "Tərəqqi", "Səda", "Sədayi-haqq", "Təzə həyat", "Hümmət", "Kaspi", "Füyuzat", "Yeni Füyuzat", "An", "Babayi-Əmir", "Tuti", "Məzəli", "Kəlniyət", "Şelalə", "Irşad", "İttifaq", "Zənbur", "İqbal", "Həyat", "Təkamül" və s. mətbü orqanları yaradılar.

Əsas hissə / Main Part

Bakı çağdaş anlamda kapitalist, tacir, fəhlə, kəndli, ziyanlı və başqa təbəqələrdən ibarət bir şəhər idi. Fəhlələrin əksəriyyəti şah üsul-idarəsinin haqsızlıqlarından, zorakılığından Bakıya

pənah gətirmiş cənubi azərbaycanlılar və çarlışul idarəsi tərəfindən torpaqları, heyvanları əllərindən alındığı üçün şəhərə iş dalınca gələn kəndlilər idi.

Sosializm ideologiyası zamanında, təbii ki, ideologyanın tələblərinə uyğun olaraq, Bakıya iş dalınca gələn insanların guya zəngin təbəqə tərəfindən hamisə qarşı haqqızlıqların, ədalətsizliklərin tüğyan elməsi fikri formalşmışdı. Lakin bu, əslində, belə deyildi. Düzdür, sahibkarlar arasında fəhlələrə qarşı ədalətsizlik edənlər də az deyildi. Lakin tarixi faktlar göstərir ki, Hacı Zeynalabdin Tağıyev, Murtuza Muxtarov, Şəmsi Əsədullayev, İsbəy Aşurbəyli, Seyid Mirbabayev, Hacı Şixəli, Hacı Hacığa, Hacı Əliabbas, Kərbəlayi Xərisfil və s. kimi neftxudalar heç vaxt onların neft mədənlərində çalışıb fəhlələrə haqsızlıq etməmiş, hətta öz ziyanları hesabına olsa belə, onların əməkhaqqını vaxtı-vaxtında ödəmiş, o cümlədən Hacı Zeynalabdin Tağıyevin başçılığı ilə yaratdıqları Müsəlman Xeyriyyə Cəmiyyətində mütləküd yığışaraq, tək Bakı şəhərində deyil, həm də Azərbaycanın başqa bölgələrində yaşayan xalqın kasib təbəqəsinə maddi cəhdətdə yardım elməkədən ötrü xüsusi adamlar ayrıraq, kasib ailələrə hər ay un, şəkər, yağı, düyü, başqa ərzəqlər, o cümlədən möşətdə işlənən ləvazimatlar göndərmüşlər.

Bundan əlavə, bu xeyriyyəciler yuxarıda qeyd olunduğu kimi, həm də məarrifpərvər insanlar idı və elmin, təhsilin bir xalqın məfkurəsində necə güclü işıqlar yandırıldığıñox gözəl bildiklərinə görə, xalqın övladları üçün elmətəhsil ocaqları açdırmaqdə, inşa etdirməkdə, eyni zamanda istedadlı gəncləri Londona, Parisə, Peterburqa, Odessaya, Nəcəfəl-Əşrəfə elm arxasında göndərməkdə bir-birilə sanki yarışa girdilərlər.

Təsadüfi deyil ki, Bakı milyonçusu Seyid Mirbabayevin vəsaiti ilə fəaliyyət göstərən Qori Mülliimlər Seminariyasının müsəlmlənlər üçün açılan şöbəsi 250 mülliim hazırlayaraq, onları Cənubi Qafqazın cürbəcür bölgələrindəki möktəblərdə müslüm işləməyə göndərmiş və minlərlə yeniyetmənin, gəncin savadlanıb xalqına xeyir verməsinə səfərber etmişdi. Bundan başqa, Parisdə, Londonda, Peterburqda, Odessada, yüksək ilahiyat elmləri tədris eləyən İraqın Nəcəfəl-Əşrəf şəhərində təhsil arxasında göndərilən yüzlərlə gənc yüksək ali təhsil alaraq vətəna dönmüş və xalqının tərəqqisi uğrunda heyətamız dərcədə fədakarlıq göstərmişlər.

*Azərbaycan çəpik güllər baxçası,
Bakıxanovlar gülzəridir bu ölkə.
Məhəmməd xan, Əhməd xanlar məskəni,
Cavad xanlar məzarıdır bu ölkə.*

Bu dövrdə, eyni zamanda xalqda hürriyyət arzusu daha da qüvvətlənmişdi və Azərbaycan ziyalıları xalqın bu arzusunu həyata keçirməkdən ötrü yollar axtarırdılar. Bununla bağlı Azərbaycan türk fəlsəfi və ictimai fikrində müstəsna xidmətləri olan, eyni zamanda türkçülük ideyasının rəhbəri Əli boy Hüseynzadə yazdı: "Qafqaz türkləri türklərin ən hürriyyətpərvərləridir. Bu məməkətdə heç bir qüvvə hürriyyət arzusunu məhv edə bilməz. Heç bir cəbr və təzyiq, heç bir cəfa və əziyyət, heç bir zülm və sitəm hürriyyət odunu söndürə bilməz. Qafqaz, hürriyyət aləminin tarixində müüm rol oynayacaqdır, bu rollardan ən böyükü Qafqaz və Azərbaycan türklərinə aiddir" [2].

XX əsrin əvvəllərində başlanan inqilabi hərəkat Azərbaycanda milli-azadlıq hərəkatının qüvvətlənməsinə səbəb oldu və bu da, öz növbəsində, milli dilin – ana dilinin inkişafına təkan verdi. Hələ XIX əsrin 80-ci illərindən başlanan mətbuat, maarif və ana dilində dərslik massaları ilə meydana çıxan ana dilinin təmizliliyi və kütləvi inkişafı XX əsrin əvvəllərində öz bəhərəsini verdi. Milli dilin inkişafı, təbii ki, milli məskurənin, milli özünüdərkin inkişafında da bilavasitə özünü göstərməkdə idi. Bu, xalqın milli mənlik şüurunu yüksəldən amillərdən biri idi. Azərbaycan ziyalılarının bu işdə xüsusi əzmkarlığı və çalışqanlığı milli dilin inkişafı üçün mənəvi-psixoloji zəmin yaradırdı. Təbii ki, bu işdə mətbuat on yerdə idi ki, şairlər milli dilin inkişafı üçün xüsusi fədakarlıq göstərərkən ana dilinin bir xalq, bir millət üçün nə qədər dəyərli olduğunu bildirən şeirlər yazırdılar.

Lakin şairlər yuxarıda qeyd olunduğu kimi, bununla kifayətlənmir, gənclərə vətənpərvərlik ruhu aşlayan, istiqlal və istiqbal ruhunda, eyni zamanda gənc nəslin artıq soykökünü tanımağına görə bir-birindən gözəl, möhtəşəm əsərlər yaradırdılar. Bakı ədəbi mühitin yetişdirməsi Əlbəbb Müzəni vətəna olan sevgisini canlı mənzərələrlə, poetik lövhələrlə bu şəkilde bəyan edirdi:

*Turan irqi bu ölkədə boy atmış,
İgidiliyin sancağını ucaltmış,
Dünyaları qeyrət ilə donatmış,
Qəhrəmanlar peykarıdır bu ölkə.*

*Moskovlular gözlərin yundular,
Turanlıya "bar-bar"- deyə cumdular.
Pozuldular, axır geri döndülər,
Xırsızların qahharıdır bu ölkə.*

*Çəkil, çəkil, ey alçaq əl, sən çəkil!
Tökül, tökül, ey xain göz, sən tökl!
Bükül, büükül, ey çək, artıq en, büük!
Müəzzəznələr dərdarıdır bu ölkə.*

*Məbudumuz-üç boyali bayraqı,
Kəbəmizdir hər bir ovuc torpağı.
Sevməz bu yer hər xaini, alçağı,
Doğruların asaridir bu ölkə. [4, s.106]*

Bakı şəhəri Qafqazda ən böyük şəhər idi və XIX əsrin sonlarından etibarən bu şəhərdə elə bir inkişaf mərhələsi başlamışdı ki, artıq XX əsrin onuncu illərində başda Hacı Zeynalabdin Tağıyev olmaqla, azərbaycanlı neftxudaların inşa etdirdikləri möhtəşəm binalar, kombinatlar, pasajlar, lokantalar, mağazalar, klublar, əsrrəngiz bağlar, parklar, bulvar, bir-birindən gözəl imarətlər və s. bu sonnayə şəhərini dönyaçın ən gözəl şəhərlərindən birinə çevirmişdi. Lakin 1918-ci ilin mart ayının sonundan Qafqaz İslam Ordusu Bakını işğaldan azad elədiyi günə, yəni 15 sentyabrda qədər Stepan Şäumyanın fitvəsi ilə daşnak-bolşevik neofaşist harbi birləşməleri Bakı şəhərindəki ən möhtəşəm abidələri yandırdılar.

1918-ci ilin mart ayının sonundan etibarən 70 faizi ermənilərdən, 30 faizi ruslardan ibarət bolşevik matroslar Bakı şəhərindəki müsəlman abidələrini, o cümlədən inдиki AMEA Rəyasət Heyətinin yerləşdiyi, Ağamusa Nağıyevin vəxtsiz vəfat etmiş oğlu İsmayılin şərəfinə inşa etdirdiyi "İsmailiyyə" binasını, "Təzəpir" məscidi, XII əsrə Širvanşah Mənuçəhr tərəfindən inşa edilmiş Qız qalasını və bir çox abidələri gəmilərdən top atışına tutdular. Bu top atışları "İsmailiyyə"ni tamam yandırdı, "Təzəpir" məscidinə böyük xəsarətlər yetirdi, lakin Qız qalasının bir daşını da sala bilmədi. Bundan əlavə, bolşevik matroslar Bibiheybat

ziyaretgahını və məscidini dağıtməq istəsələr də, bacarmadılar, ora tuşlanan onlara top mərmilərinin heç biri müqəddəs dərgahə dəymədi. Bunu da qeyd edək ki, bir neçə aydan sonra Azərbaycana qardaş köməyinə gəlmış Qafqaz İsləm Ordusunun iigid əsgərləri həmin yetmiş faiz ermanılardan, otuz faiz ruslardan ibarət matros gəmilərini mahz top atışları ilə Xəzərin sularında batırdılar. 1920-ci ilin 28 aprelində isə o vaxtdan Azərbaycandan intiqam almaqdən ötrü dişlərini qıçayan V.I.Leninin göstərişlə başlarında callad general Pankratov, Mikoyan, Baqdasaryan, Baqrəməyən, Levandovski olmaqla, 11-ci qırımızı ordu şəhəri virən eləməsydi, Bakı şəhəri az zaman keçəndən sonra bütün dünyada tayi-bərabəri olmayan bir şəhərə çevrilərək, Londonu, Parisi, Romani, Peterbuqu kölgədə qoyacaqdı.

Lakin XX əsrin əvvəllərində Bakı şəhərini və bütün Azərbaycanı mənəvi cəhətdən işğal edənlər də kifayət qədər idi və bunlar, əsasən, əsrin əvvəllərindən fəaliyyət göstərən bolşevik mətbuatı idi.

1906-ci ilin aprelində Bakıda "Bakinski raboci" qəzeti çıxmaga başladı. Qəzeti ilk redaktörleri A.Caparidze, V.Niokin və Radus Zenkovic idi. Elə həmin günlərdə erməni bolşeviki L.Kununyantsın rəhbərliyi ilə "Banvor dzayn" ("Fehlə səsi") qəzeti fəaliyyətə başladı. Bu qəzeti guya fəhlələr arasında beynəlməli təribəyə işində, kütünləri çarizmə və yerli burjuaziya ya qarşı səfərber edirdilər. Lakin əsasında onlar, xüsusi də, Kununyantsın məqsədi tamam başqa idi. Bakını və bütün Azərbaycanı tamaṁlı məsulənən-türk əhalidən təmizləyib, bu ərazida erməni dövləti yaratmaq istəyirdilər.

Bu ərefədə, daha doğrusu, 1906-ci il mayın 26-dan etibarən Azərbaycan və erməni dillərində "Dəvət-qoç" qəzeti çıxmaga başladı. Bu qəzeti M.Əzizbəyov, A.Caparidze, S.Əfəndiyev və M.Meliqyan fəaliyyət göstərirdilər və guya sinif mübarizə aparırdılar. Əslində isə M.Əzizbəyov, S.Əfəndiyev, Qəzənfər Musabəyov, Həmid Sultanov, Cingiz İldırım, Dadaş Bünyadzadə, Əliheydər Qarayev, Ruhulla Axundov və s. ən böyük xalq düşmənləri idi, belə ki, 1918-ci ilin mart qırğını zamanı daşnak-bolşevik harbi birləşmələrinə qoşularaq, Bakı şəhərində - çoxsayda məsulən-türk əhalidən təmizləyib, bu ərazida erməni dövləti yaratmaq istəyirdilər.

S.Ə.) ölümünə fitva vermişdilər. Caparidze isə gürçü olsa da, ermənilərə satılmışdı. Melikyan isə erməni olduğu üçün bütün ermoni siyasetçiləri, jurnalistləri, yazarları, publisistləri kimi, "böyük Ermənistən" yaratmaq fikrində idi və Tiflisdə erməni dilində "Qayts" ("Qiğicim") qəzətini buraxan Stepan Şəmyanlıdan göstərilişlər alaraq, Azərbaycan və türk xalqlarına qarşı qətlamlar planı hazırlamaqdır idi.

Azərbaycanlı satıqların ermənilərlə birləşərək Azərbaycan xalqını yer üzündən silmək istəklərini Səməd Mənsur qoşma janrında aşiq deyişməsi ilə satira atəşinə tutdurdu:

QOCA AŞIQ

*O kimdir ki, alov yağır gözündən?
O kimdir ki, məna çıxmır sözündən?
O kimdir ki, qorxar özü-özündən?
Buna cavab verən aşiq var olsun! [1]*

CAVAB

*Mirzoyandır alov yağır gözündən,
Mirbəşirdir məna çıxmır sözündən,
Qəzənfədir qorxar özü-özündən,
Söz soran aşağı Allah yar olsun. [1]*

Bakı şəhər limanının sahilə şorqda Zığ burundan başlayıb, qərbədə Şix burnuna qədər 24 kilometr uzanırı və şəhərboyu qeyd etdiyimiz kimi, məscidlər, onların göydələn minarələri, imarətlər, lokantalar, mağazalar, pasajlar, qış və yay klubları, füsunkar bağlar, parklar, Tağıyev teatrı, rüstdiyə məktəbləri göz oxşayırdı. Bakı onsuza da gözəl bir şəhər idi, lakin XIX əsrin sonlarından başlayaraq, elm və təhsil ocaqlarının çoxalması, xalqın gözünün açılması, məariflənməsi, milli məskurənin inkişafı, milli özü-nüdər, şarlatan mollaların saxtakarlığının üzə çıxməsi, ən əsasi isə xalqın gənclərinin savadlanması, təhsil görməsi Bakı ədəbi mühitində öz müsbət təsirini göstərirdi və bakılı şairlərin yaradıcılığında əks etdirildi. Çünkü xalqın savadsızlığı, elmsizliyi, təhsil görməməsi bu sənətkarların ən yaralı yeri idi. Məsələn, Bakı ədəbi mühitinin ən tanınmış şairlərindən biri Əbdülxalıq Cənnəti elmin, təhsilin, savadlanmanın insana nə qədər xeyirli olduğunu özünü "Kitab" seirində bu şəkildə ifadə edir:

*Əhli-ruhə, ey oğul, bir munisi-candır kitab,
Qalbə qüvvət, çeşmə taqət, cana-canandır
kitab.*

*Zaiqən salimsə gər, var onda gəsmari-əziz,
Kim, qələm əşcarə malik, bağı-bustandır kitab.*

*Hər xiyabanında minlərcə gül açmış rəng-i-
rəng,
Əhlinin indində pirqiyat gülüstəndir kitab.*

*Hikmətii-elmi ədbələ sərasər məhsün ikən,
Mən nə tərif eyləyim, hər vəsfə şayandır kitab.*

*Taxxa gar mərdi-siyadan basırat eynayın,
Cənnəti tək söyləyər, hətta ki, Qurandır kitab.* [1, s.79]

Ə.Müzənbən bir tədqiqatçı kimi, bakılı şairlərinin əlyazmalarını toplayaraq, kiçik bir təzkirə şəklində tərtib etmişdir. Əlyazmalar Institutunda Ə.Müzənbənin zəngin arxivində bir şifrə altında çoxlu əlyazması saxlanılır. Vaxtilə Firidun bəy Köçərli "Azərbaycan ədəbiyyatı tarixi materialları" adlı möhtəşəm bir əsər meydana getirmişdi və çox qəribə də olsa, böyük maarifçi-publisist F.Köçərli 1920-ci ildə Gəncədə 25 min iştirakçı ilə birlikdə bolşevik hökumətinə qarşı üsyanda iştirak etdiyinə görə, Həmid Sultanovun başçılığı ilə on minlər gəncəlini qətlə yetirən bolşeviklər F.B.Köçərli həbs edərək, Bakuya "Palaq" (Cəllad) laqəbbi Pankratovun "Ocəbəy otdey" inə gatırılmış, orada isə mütefəkkirə işgəncələr verilərək öldürülmüşdü. Lakin buna baxmayaraq, Sovetlər dönenində F.B.Köçərli tədqiqatçılar tərəfindən dəfələrlə tədqiq olunmuş, onun həm publisist, həm ədəbiyyat tarixçisi, həm teatr tənqidçisi, həm Qori Müəllimlər Seminariyasının müsəlman yeniyetmələrdən ötrü səbəsi üçün tərtib edilmiş "Vətən dil" dərsliyinin mülliəflərindən biri, həm "Balalara hədiyyə" dərsliyi və başqa dərsliklərin mülliəfi, həm də çox istedadlı bir pedaqoq kimi çoxşaxəli yaradıcılığı işıqlandırılmışdı.

Cox şükürler olsun ki, Ə.Müzənbənin əlyazmaları AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar Institutunda müxtəlif şifrələr altında saxlanılır. Bu əlyazmalarla D-357 şifrə altında XIII əsr şairi Hüseyn bəy Vəhdətin, Fond 23 s/v 153 şifrə altında XIV əsrə Hilalinin şeirləri,

Nəsir Bakuvinin bir şeiri, Fond 23, s/v 139 şifrəsi altında 36x15 sm ölçülü bir vərəqdə Saleh adlı şairin əsərləri, Fond 23 s/v 140-da isə həmin şairin yaradıcılığını əks etdirən məqalə, Fond 23 s/v 141 şifrəsi altında saxlanan 21x18 sm ölçülü vərəqlərdə XV əsrədə yaşamış Seyid Yəhyaın əsərləri saxlanılır. Bundan başqa, Ə.Müzənbənin toplanmış materialları içərisində bir çox bakılı şairlərin şeirləri vardır ki, onların hansı dövrə yaşıdları məlum deyil. Ə.Müzənbənin Əlyazmalar Institutunda D-357-ci şifrəsi altında saxlanılan əlyazması olan cüngədə 166-ci sohifadə Əli Bakuvinin şeirləri vardır.

1810-cu ildə Bakıda anadan olmuş, 1882-ci ildə vəfat etmiş Mirzə Bağırın bir qəzəli D-257 şifrəsi altında saxlanılır. 1828-ci ildə anadan olmuş, 1908-ci ildə vəfat etmiş Mirzə Həsib Əli-qulu oğlu Qüdsinin Məhəmməd Füzuli adına Əlyazmalar Institutunda B-2680 şifrəsi altında saxlanılan qovluqda xeyli şeiri və qəzəli vardır. Şairin "Mövlidi-Nəbi" əsəri başda Hacı Zeynalabdin Tağıyev olmaqla, Həzərəti Məhəmməd səllahı-eleyhi və ailihi vəssələminin mübarək yolu ilə gedərək xeyriyyəçi, maarifpərvər, xalqın qayğısına qalan, rıfahının yüksəlməsi üçün çalışan insanlar haqqında çox zəngin bir şeir nümunəsidir.

Əlyazmalar Institutunda B-1620 şifrəsi altında XIX əsrin sonlarında, XX əsrin əvvəllərində tək Bakıda deyil, Qarabağda, Lənkəranda, Şirvanda, Qubada tanınmış məşhur şair Əbdülxalıq Yusif haqqında məqalələr və sənətkarın şeirləri vardır.

Bəzi tədqiqatçılar "Məcməüs-şüəra"nın 1880-ci ildən fəaliyyətə başlandığını yazarlar, lakin bu, sehdvir, cünti Ə.Müzənbənin Əlyazmalar Institutunda C-218 şifrəsi altında 24/23 s/m ölçülü 218 vəraq həcmindəki əlyazmasında "Məcməüs-şüəra"nın 1860-ci ildən fəaliyyətə başladığını qeyd olunub: "Bakudə 1860-ci ildə "Məcməüs-şüəra" təsis olunmuş, bütün Bakunun Məhəmmədəgə Cürmi, Mirzəağa Dilxun, Zilali, Ağadadaş Süreyya, Vahab Vəhib, Mirzə Rzaqul Həzari, Mirzə Məhəmmədəli Mehdi, Əlabbas Müştəq, Mirzə Məhəmməd Məsud, Mirzə Əbdülxalıq Yusif, Mikayıl Seydi, Mirzə Əbdülxalıq Cənnəti, Ağadadaş Müniri, Mirzə Hadi Sabit Haşım bəy, Əbülhəsən Vaqif gibi

klassik şairlər orada çalışmış, bütün ədəbiyyat işlərində iştirak etmişdir" [2].

Onu da qeyd edək ki, Ə.Müzənbənin fragment-1475 şifrə altında saxlanılan əlyazmasında Əbdülxalıq Cənnəti haqqında məlumat verilir:

"Əbdülxalıq Qafrəzadə Cənnəti 1855-ci (hicri 1272) ildə Bakıda anadan olmuşdur. Ata babası məhşur Bakı xanı Hüseynqulu əmirşikarı (ovçubaşı) olan Səfər Əlinin oğludur. 9 yaşında dərsə getmiş, iki il yarım xüsusi müəllim yanında oxumuşdur. 12 yaşında fəhləliyə getmiş, nökərlik etməsə də, xırda alver ilə məşğul olmuş və nəhayət, ara həkimliyi ilə əttarlıq etmişdir. 18 yaşında şeir deməya başlamış, qazandığını kitaba vermiş, müstəsna bir həvəslə məqaləyə girişmişdir. Gündüzələr fəhləlik edər, gecələr ürəfa məclislərində ədəbiyyat səhbətlərində iştirak edərdi. Cənnəti neçə dəfə şairlər məclisində şeirləşmədə üstünlük qazanmışdır. İti hafizəsi sayəsində uzun bir qəsidiyi üç dəfə oxuyar və başdan-ayağa əzber deyər və yazarmış. Əvvəllər Vasif, Əttar Həccarzadə və Daşkəsənoğlu taxalluslarını qəbul etmişdi. Sonalar bağış-bostana, gülüstəna həris olduğundan, taxallusunu dəyişib "Cənnəti" qəbul etmişdir. Dostlarından olan bir ruhani ona rast gəldikdə zarafatla soruşmuşdur:

- Nə yazmışan, ay cəhənnəm?

Şair bu suala badəhətən şəstlə cavab vermişdir:

*Mən nə anəstəm ki, cəmi pişvə danəd məra,
Nə az onha ki, bəzi bişə ranəd məra.
Düstü hərgəş beşüxi düzəxi quyəd çə bak,
Hatifi-qeybi dəmadəm Cənnəti xanəd məra.*

[3, s.32-33]

Cənnətinin ədəbi fəaliyyəti həddindən artıq çoxşaxəlidir. Ədib dini mövzuda "Mühəssənaf-şeriyət", "Nəsihətnamə", "Yənbül-hikmət", "Tehvilla-övzan", "Qəvaidi-ədəbiyyə" adlı risalələri, ilahiyyat elmləri arasında yer tutan "Əxlaq" elminə aid üçcildlik əsəri, altı min beytlik bir divanı, eyni zamanda "Əl-səfər fil-həzər" adlı bir romanı vardır.

Göründüyü kimi, Cənnəti olduqca çətin ilahiyyat elmlərinə mükəmməl şəkildə yiyələndiyinə və Azərbaycanda ilk dəfə olaraq ilahiyyat elmlərinə aid kitablar yazdığını baxmayaraq,

“Üsuli-cədidi” məktəbi yaradarkən İslam dinində tamamilə xəbərləri olmayan, lakin din portəsi altında avam insanların derisini soyan münafiq mollalar məktəb binasında skamyaları və başqa aşyaları, eyni zamanda dörslovazimatlarını küçəyə töküb yandırmışlar.

Azərbaycanda mollalar sanki qarsılarına məqsəd qoysaq xalqın maariflənməsinə, sadəcə təhsil almasına mane olmağa çə-

mişmiş, çox böyük günahlara qatılırlaraq, İslam dinini adından çıxış edib guya elm oxumağın İslamda haram sayıldığı, elmlə məşğul olanların cəhənnəmdə yanacaqlarını car çəkmışlər. Onların bu riyakarlılığına qarşı M.Ə.Sabir kimi, Bakı ədəbi mühitiňin şairləri də şeirlər yazmış və həmin əsərlərdə bu şərлатan mollaların iç üzünü açıb göstərərək onları satira atəşinə tutmuş, ifşa etmişlər.

Nəticə / Conclusion

XIX əsrin ikinci yarısı, XX əsrin əvvəllərində Azərbaycan ədəbiyyatı öz milli, Ümumşərq və Qərb dəyərləri əsasında inkişaf edərək, müasir dünya ədəbiyyatının qabaqcıl milli hadisələrində birinə çevrilmişdir; Azərbaycan ədəbiyyatının tarixi varlığı ilə mövcudluğu məhz bu əsrde bütün zənginliyi, bütün tarixi və ərazi hu-

dudları ilə meydana çıxmış, özünü təsdiq edə bilmİŞdir.

Bakı ədəbi mühiti XIX əsrin sonu, XX əsrin əvvəllərində inkişaf yolu keçərək, görkəmli ədəbi şəxsiyyətlərin, yeni milli mətbuatın, teatrın, operanın, milli ədəbiyyatın zənginləşməsi və mədəni yüksəlişin tərəqqisində böyük rol oynadı.

Ədəbiyyat / References

1. “Deyilən söz yadigarı”. Toplayan: Cəfər Rəmzi. Nəşrə hazırlayan və ön sözün müəllifi: Sona Xəyal. AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İstututu. Bakı: 2019.
2. “Həyat” qəzeti, 1906-ci il, 2 iyul № 43.
3. Sona Xəyal. Əliabbas Müzib. Bakı və bakılı şairlər haqqında. AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İstututu Elmi Şurasının 5 dekabr 2001-ci il tarixli, 11 №-li iclasının qərarı ilə nəşr olunub. Bakı: Nurlan, 2003.
4. Vüqar Əhməd. Azərbaycan Uşaq Ədəbiyyatı. Bakı: Müəllim, 2006.

Бакинская литературно-культурная среда второй половины XIX – начала XX вв.

Сабина Ахмедова

Доктор философии по филологии

Институт рукописей имени Мухаммеда Физули НАНА. Азербайджан.

E-mail: ehmedova3@mail.ru

Резюме. Имевшие место в первой половине XIX века политические катаклизмы, административное деление территории Азербайджана, а во второй половине столетия развитие рыночной экономики отразились в области экономики и культуры. Азербайджанская литература получила обновление, расширил свои границы повсеместный прогресс азербайджанской культуры и литературы. Во второй половине XIX и первой половине XX вв. резкие потрясения после многолетних притеснений, первые прорывы в жизни нации, воля к свободе, революционные схватки потребовали соответствующие времени качественно новые серьёзные политические, общественные, философские видоизменения в языке и стиле

азербайджанского стихосложения. Это, в свою очередь, послужило историко-культурным фактором в создании литературной среды и толчком для создания прессы в Азербайджане. В 1875 году началась деятельность Гасан бека Зардаби по созданию газеты «Экини» («Пахарь»), собравшего вокруг себя представителей прогрессивной интеллигенции в лице Ахунд Ахмеда Гусейнзаде, Сеид Азима Ширвани, Таваида, Наджаф бека Везирова, Аскерага Горани, Махбуса Дарбанди, Гасана Алгадари, Мухаммеда Таги Ализаде, Мухсуна Бадкубейи, Капитана Султанова, Гасана Гара и др. Однако из-за чинения несправедливостей по отношению к мусульманам через два года деятельность издания была остановлена. Но с конца XIX века просветителями сначала на русском языке, а с 1906 года, как бы соревнуясь, с поразительным воодушевлением стали издаваться газеты «Иттифаг», «Терегги», «Сада», «Садаи-хагт», «Гезе хаят», «Химмет», «Каспи», «Фиозат», «Ени фиозат», «Ары», «Бабай-Амир», «Туги», «Мезели», «Келниййет», «Шелале», «Иршад», «Зенбур», «Игбал», «Хаят», «Такамюль» и др. печатные органы.

Ключевые слова: Али Бакуви, Джаннати, «Маджма уш-шуара», литературно-культурная среда, послание, философское стихотворение